


# YAZICI

"OĞUZ ELİ" QƏZETİNİN AYRICA BURAXILISI

FEVRAL, 2006-cı il  
N4(108)

## ƏLİ HƏSƏNLİ



Qulam kişi demiş, həyat əruz kimi ritmdən, ahəngdarlıqdan ibarətdi, planetlər, qalaktikalar əruz üstündə dola-nır, fırlanır, hərəsinin öz bəhri, vəzni, ahəngi var. Misra-misra uçur durnalar, beyt-beyt yaşayır kişiylə qadın, qoşa canlılar, bir-birini tamamlayırlar, gecə ilə gündüz, işıqla qaranlıq, bir-birindən doğulur, bir-birinin həm anası, hələ balasıdı. Beyt-beyt tamamlanır alə, cəmiyyət, qalaktika, doqquz qatlı aləmlər. Qaranlığın fonunda işıq, işığın fonunda qaranlıq bir-birinin yaraşığı, tamlığı, ahəngdarlığıdır. Ağ kağızda qara yazı, düşündürücü, öyrədici dərin məna, rəmz bəlkə də insan, sürünen qavrayamadığı sehrlə kəlam kimidi, işıqda qaranlığın insandan, ağacdən, daşdan, qayadan, ruhlardan qopub düşən sirli cansız, qara gölgəsi, canının, cansızın havada, torpaqda, suda görünməz firçayla həkk olunmuş büllur şəkili, yazısı. Qaranlıq işığın, işıq qaranlığın rəssamıdır. İşıq qaranlığın, qaranlıq işığın, insanın qadir olmadığı sehrkar tablosunu, nəfis sənət əsərləri ni yaradıb qoyur gözümüzün önündə, bizə ibrət dərsi kimi həyatımız, ədəbiyyatımız, mədəniyyətimiz bu ahəngdarlıq üstündə qurulub, bu təqlidə əsaslanır.

Əli Həsənlı,  
“Barışmazlar” povestindən bir  
parça

Əli bəylə tələbə yoldaşı olmuşuq. Universitetdə bir yerdə oxumuşuq. Yoldaşlığımızın təməli o vaxtdan qoyulmuşdur. O zamandan çox-çox illər keçsə də, bu dostluq həmin təravəti, həmin gözəlliyilə davam edir. Bu dünyada ən az dəyişən adamlardan biri də Əli bəydi. Ürəyimdə ona nə qədər hörmətlə yanaşmışsə, bu hörmət günbəgün, ilbəil, aybaay bir o qədər çoxalıb, zərrə qədər azalmayıb.

Əli bəy bizim ədəbiyyatın nadir şəxsiyyətlərindəndir. O mənada ki, Əli ən az danışan, özü haqqında ən az düşünən, yaradıcılığı haqqında ən az danışılan, həm bu haqsızlığa, həm dünya malına biganə olub, başını aşağı salıb qarışqa zəhmətkeşliyilə öz yaradıcılığı, halal zəhmətilə məşğul olan, öz paklığını, təmizliyini daim qoruyub saxlayan gözü-könlü tox, təmənnasız, ən azla qane olan adamdı. Onun hələ o vaxtlar Sabir kitabxanasında oxuduğu hekayələrdəki qeyri-adi obrazlar sistemi bu gün də bütün canlılığıyla xatirimdədi. Əli o vaxtdan öz üslubu, həyata, insanlara yanaşma, dil təfəkkür tərziylə bizdən seçilirdi. Onun hər yazısı öz yeniliyi, fərqli inandırıcı, obrazlı mühakiməsiylə gənc dostlarının arasında ədəbi hadisə kimi qarşılanırdı. O Mirzə Cəlil məktəbinin davamçısı, Mirzə Cəlil yanğısı, Mirzə Cəlil təvazökərliğini sinəsində daşıyan yazılıçıdı. Əlinin şirin, məzəli, dərin məzmunlu əsərlərini bu gün də məraqla izləyir, intizarla gözləyirəm.

Sabir Rüstəmxanlı